



**“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
“X-ray” yoxlama cihazı və qapı tipli metal detektorun satın alınması satınalması məqsədilə
açıq müsabiqə elan edir.**

I. Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

- Müsabiqədə iştirak haqqında müraciət (*forma əlavə olunur*);
- İddiaçının tam adını, hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış – bütün dəyişiklik və əlavələrlə birlikdə) müəssisə möhürü ilə təsdiqlənmiş surətləri, bank rekvizitləri və maddi-məsul şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti, həmçinin (mal, iş və ya xidmət ilə bağlı tələb olunan sertifikat, lisenziya və s.);
- Müsabiqə təklifi.

İlkin mərhələdə müsabiqədə iştirak haqqında müraciət (*imzalanmış və möhürlənmiş*) və adları qeyd olunmuş hüquqi sənədlər (*müsabiqə təklifi istisna olmaqla*) **22 fevral 2021-ci il** saat 17:00-dək, iştirak haqqında müraciəti və hüquqi sənədləri (*notarial təsdiq olunmuş*) qeyd olunan vaxta qədər təqdim etmiş iddiaçılar tərəfindən müsabiqə təklifləri (əsl) bağlı zərfdə **24 fevral 2021-ci il** saat 17:00-a qədər “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yerləşdiyi ünvana (*Nəsimi rayonu, Ü.Hacıbəyov 140, AZ1010*) təqdim olunmalıdır.

Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan **geri qaytarılacaqdır**.

II. Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı **25 fevral 2021-ci il** tarixdə, Bakı vaxtı ilə saat 17:00-da elanın I bölməsində göstərilmiş ünvanda baş tutacaqdır.

**Zərflərin açılışında iştirak etmək istəyən şəxslər barədə öncədən təmsil edəcəyi müəssisə tərəfindən əlaqələndirici şəxsin elektron ünvanına məlumat göndərməlidir (şəxsiyyət vəsiqəsinin “scan”-ı) və iştirakı nəzərdə tutulan şəxsin şəxsiyyət vəsiqəsi üzərində olmalıdır.*

**Komissiyanın qərarı bildiriş məktubu olaraq bütün iştirakçılara göndərilir.*

Əlaqələndirici şəxs:

Nəsir Gözəlov - Satınalmalar şöbəsinin aparıcı mütəxəssisi

Əlaqə nömrəsi: +994 12 599 00 03 (3702) , +99455 212 06 63

Elektron ünvan: ngozaev@portofbaku.com

Satın alınması nəzərdə tutulan mal (iş və ya xidmətlər) spesifikasiyası (təsviri) əlavə olunur.

(İddiaçının rəsmi blankında)
AÇIQ MÜSABİQƏDƏ (KOTİROVKA SORĞUSU) İŞTİRAK ETMƏK ÜÇÜN
MÜRACİƏT MƏKTUBU

_____ şəhəri

“ ” _____ 20_ -ci il

_____ №

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin
Satınalma Komissiyasının Sədri
cənab F. Əhmədova

Hazırkı məktubla *(iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir)* olaraq “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC tərəfindən _____ *(satınalma predmetinin adı)* satın alınması ilə əlaqədar “ ” _____ 20_ -ci il tarixdə elan edilmiş açıq müsabiqədə (kotirovka sorğusunda) iştirak niyyətimizi təsdiq edirik.

Eyni zamanda *(iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir)* ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını, əmlakı üzərində həbsin qoyulmadığı, ödənişə yönəlmiş girovun olmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əlavə olaraq, təminat veririk ki, *(iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir)* “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən hüquqi, maliyyə və təşkilati asılılığı olan şəxs deyildir.

Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı cavablandırmaq üçün əlaqə:

- Əlaqələndirici şəxs:
- Əlaqələndirici şəxsin vəzifəsi:
- Telefon nömrəsi:
- Fax nömrəsi:
- E-mail:

(səlahiyyətli şəxsin A.A.S)

(səlahiyyətli şəxsin imzası)

(səlahiyyətli şəxsin vəzifəsi)

M.Y.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Mühafizə departamentində istifadə olunması üçün qapı tipli metal detektorun satın alınmasına dair

Texniki tapşırıq

Məhsulun adı	Qapı tipli metal detektor
Aşkarlama və həssaslıq dərəcəsi	6 bölməli, hər bölmədə 99% həssaslıq qabiliyyətli
İşləmə gücü	220V/110V AC
Material	Polad boru çərçivə/ DSP
Güc	≤ 30W
İş mühiti	-0 +45C
Xarici ölçüsü	2200x880x610mm
Daxili ölçüsü	2000x760x610mm

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Mühafizə departamentində istifadə olunması üçün “X-Ray” yoxlama cihazının satın alınmasına dair

Texniki tapşırıq

Məhsulun adı	X-Ray yoxlama cihazı
Məhsul ölçüləri	Maksimum 3000 (uzunluq) x 1210mm (hündürlük)
Tunel ölçüləri	Minimum 500mm (genişlik) x 600mm (hündürlük) / maksimum 550mm (genişlik) x 750 (hündürlük)
Konveyerin sürəti	0.22 m / s
Konveyerin yük həcmi	50 Kq
Səs səviyyəsi	58 dB
Rəng keyfiyyəti	24bit
Material	32 mm Polad
Kalibr	40 AWG
Anod gücü: (boru axımı)	0.4 ~ 1.2mA
Anod voltajı	160 KV
Soyutma sistemi	100% (yağ)
Prosesor	Intel Core i3
Monitor	19 1280x1024 Rəngli LCD
Yaddaş:	4GB
Hard disk:	1TB

Əməliyyat sistemi	Windows
İşləmə temperaturu	0 ° C 45 ° C
Saxlama temperaturu	-40 ° C 70 ° C